

*Vətən müharibəsindən reportaj*

# İşğaldan azad edilən yaşayış məntəqələrində qalibiyyət bayrağı dalğalanır



Bayraqım - varlığım, bəxtiyyarlığım. Vətən müharibəsindən əvvəl ön xətdən yazdığını reportajlardan birində səngərdə yaşadığım anları belə ümmüniləşdirmişdim. Onda əsgərlərin düşüncələrinin bayraq müqəddəsliliyinə

necə sarıldığını duyunca ürəyim tellənmişdi. Vətən müharibəsi başladı. Azərbaycan Ordusu sentyabrın 27-dən qələbələr qazana-qazana döyüşür, döyüşə-döyüşə qələbələr qazanır. Azərbaycan əsgəri işğaldan

azad edilən yaşayış məntəqələrində qalibiyyət bayrağı dalğalandırır. Bu, Azərbaycan əsgərinin qələbə ruhunun xalqa gözaydınlığı kimi yaşanılır.

Azərbaycan bayrağının işğaldan azad edilmiş torpaq-

larımızda ecazkar dalğalamaşı bu ərazilərə ruhun qayıdışdı, dönüşdü; bayrağımızın ermənisizləşdirilmiş ərazilərde bunca əzəmətlə dalğalanması ruhun dönüşünün qalibiyyət rəmziidi...

(Ardı 6-cı səhifədə)

# İşğaldan azad edilən yaşayış məntəqələrində qalibiyət bayrağı dalğalanır



(Əvvəli 1-ci səhifədə)

Vətən müharibəsində ordu döyüşür, qələbə qazanır, bu qələbələr xalqın qələbəsi kimi tarixləşir, xalqın qələbəsi kimi yaşanılır. Nəvələr babaların, uşaqlar ataların yaxasından yapışış sorusur: "Mühərabə nə vaxt qurtaracaq?" Yadına 1993-cü ildə nəşr olunan kitabımda düşür. Vətəndaş yanğısıyla, zabit heysiyyətiyle, azərbaycancılıq əsgəri kimi yazdığım "Mühərabə nə vaxt qurtaracaq?" kitabının ümumi intonasiyasında təessübkeşliyə siğnan bir narahatlıq vardi, mühərabənin uzanmasından yaranan ince bir giley vardi. Bu giley Azərbaycanı sevənlərə ünvanlanmışdı. Bu günün nəvələrinin sualında bir intizar var, yəni, bu sual başlanğıçı Suqovuşan, Cəbrayıllı, Füzuli, Zəngilan qələbələri olan Büyük Qələbəye tələsmənin sualıdır. Qələbəyə qədərsiz inam var bu sualda, bu sualda döyüşənlərə ehtiram var...

Vətən müharibəsi. Ordumuzun bütün cəbhə boyu hücumu qələbələrlə davam edir.

Döyük bölgəsinə bu gözəl informasiyaların işığında gedirəm. Döyük bir nəfəs dərimi müddətinə səngiyəndə əsgərlərin əhatəsində olacağım anlara şükrənlıq deyəcəm. Şükranlıq da qələbə ovqatıyla yaşılacaq; döyüklerdən, qələbələrdən, qaliblərdən danışacaq. "Sentyabrın 27-dən başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qələbələri ilə uğurla davam edir. Neçə-neçə kəndin, mühüm strateji yüksəkliklərin, Suqovuşan və Hadrut qəsəbələrinin, Cəbrayıllı, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin işğaldan azad edilməsi ruhumuzu hər bir vətəndaşın vətənsevərliyi qədərince yene kükredəcək. Bu, sevgidi. Azərbaycan Respublikası Prezidentinin xalqa hər müraciəti bu sevgini daha da dənməzləşdirir. Xalq hər qələbəni Büyük Qələbənin tərkib hissəsi bilir. Xalq onu da bilir ki, bu qələbələr son döyükün qələbələridi; son döyük Büyük Qələbə ilə neticələnəcək...", - belə deyəcəyik, belə eşidəcəyik...

Zəngilanın işğaldan azad edilməsi döyüşənlərin qələbə ruhunu bəşəri səviyyədə kükredib. Bu qələbələr döyüşənlərin baxışlarından başlayan zəfər yoluna dönüb sanki. İşğalın

dolaşığa saldığı yollar döyük-döyük açılır. Beynəlxalq təşkilatların 30 il həll edə bilmədiyi, həll etmək istəmədiyi Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan Ordusu qətiyyətlə həll edir; yadına fateh işğəndərin qətiyyətlə açlığı "Qordi düyüünü" düşür...

Zabit Anar Baxışov oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi bir fikri xatırladır: "...gün gələcək ... bütün şəhərlərimiz, kəndlərimiz berpa ediləcəkdir. Biz Büyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qaydıraraq rahat yaşasınlar, əmin-aməniləş əraziində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır". Bu xatırlatma əsgərlərin qələbə ruhunu bir boy da kükredir. Əsgər Nadir Niftullayev deyir ki, Vətən müharibəsi qələbə ilə başa çatacaq. Biz qələbə qazanacaq. Düşmən işğal müddətində şəhərlərimizi, kəndlərimizi dağıdır. Ali Baş Komandanın de-

sonra kəndlərimizin yenidən qurulmasına da iştirak edəcəklərini deyirdilər. Yeni, Azərbaycan əsgəri həmişə belə düşünüb, bu düşüncə onların azərbaycançılığının səyyarəsi olub...

Əsgər Kamran Muradov əsgər döstünün, döyük dostunun fikirlərini bir qədər duyğusallıqla tamamlayıb:

- Mən hərbi xidmətə başlayanda əsgər yoldaşlarımdan biri kövrəkliklə demişdi: Atam cəbrayıllı. Mən Bakıda doğulmuşam, Bakıda böyümüşəm. Evimizdə əksər səhəbətlərə Cəbrayıllı xatırlanırdı. Illər sonra ordu sıralarına çağırıldım, xidmet etdim, indi təxris olunuram. Atamın cavanlığının keçdiyi yerlər uğrunda gedəcək döyüklerde mən də iştirak etmek istəyirdim. Qismət olmadı. Döyükler başlayanda mən də döyüklerə can atacam. İcazə versələr, mən də döyükəcəm. Sonra "Cəbrayılla ayaq basan kimi məni xatırlayın, bir ovuc torpaq sürtün gözlərinizə...", - demişdi. Kövrəlməmişdik. Öyrəndik ki, əsgər dostlarımız əsgər dostmuzun isteyini yerine yetirib...

Əsgərlərin də, zabitin də sevincini bayaqdan bəri sevincimin haləsinə dönen təessübəklik bilirəm. Bu sevinc ictimaiyyətin ortaq sevincidir. Yadına düşür ki, neçə gün əvvəl bir ucalıqda döyükən qələbə ilə qayıtmış döyükçülərin əhatəsində qalibiyət bayrağı dalğalandırınlarımdan döyük, döyükən qələbəsini ifade etməye qadir olan kəlmələr eşitmışdım: Bayrağım - varlığım, bəxtiyyarlığım! Neçə aylar əvvəl səngərlərdə əsgərlərin düşüncələrini bir məcraya yönəldən bu deyim indi də eyni mahiyyətin ifadəsidir. Duyğulanıram. Duyğulanıram. Zabit Anar Baxışov baxışları Qubadlıya, Laçınna, Şuşaya sarı meyillənənlerin duruşunu, duruşunun qılıqcısı olan baxışını zabit sevgiliyə gəzərlərinə köçürür, gözləri-

Döyüklerarası danışan təəssüratların ovqatı çox duyuşsal olur. Əsgər təəssüratlarını ən ezziz adamına danışmış ki-mi danışır.

- Əsgər hamımızın ezzizidi, - deyirəm.

- Elədir. Hər əsgərin "Mən azərbaycanlıyam!" deyənlərin də, "Can Azərbaycan!" deyənlərin də ezzizi olduğunu əsgərlərimiz bilir. Bu, onların qələbə ruhunu yüksəldən amillərdəndir, - zabit əminliklə deyir. Sə-

mamlayacaqdır.

Qələbə ovqatı içində eşidiklərim düşüncələrimi elə gözəl nurlandırır ki! Bu nur Cıdır düzüne aparacaq yolu nişan ve-

- Birinci Qarabağ mühəribəsinin iştirakçısı olanların xatirələrini mən də eşitmışəm. Bu xatirələrdən çox mətləblər öyrənmişəm. Veteranlar danişanda hərdən qəhrənlərdilər. Sonralar bildim ki, çətin ovunan bu qəher şəhidlərimizə gö-



mimiliyin səmimiliklə ifadəsi əsgərlərin döyük əzmini, bizim inamımızı qoşa qolları arasına almış ruhu coşdurur, - əsgərləri bir-birə bağırma basmaq istəyirəm. Ürəyimdən növbəti döyükün də qələbəsini, son döyükün də qələbəsini döyükənlərin sırasında yaşamaq keçir.

- Qələbəni döyükənlərlə döyükənlərin qələbəsinə inanınlar qısa vaxt fərqliyə ortaq yaşıyır. Döyükürük, ictimaiyyət bilir, qələbə qazanırıq, ictimaiyyətin coşqusu məmləkətizmizin sərhədlərinə sığışır. Bu coşqudan döyükənlərin də xəbəri var. İctimaiyyətin yaşıdagı qələbələrin coşqusu döyükənlərin qələbə ruhuna həpzur, - zabitin dedikləri mənə dənməz bir həqiqəti döyükən qələbələ dənənlərimizin əhatəsində yenidən yaşıdadır. Ömrümə ya-zılan bu anlara görə ürəyim bənzərsiz bir şükrənlığa darlıq edir...

Əsgər Kamran Muradovun bayaq dediklərini, hərbi xidmətdən təxris olunan cəbrayıllı əsgərin xidmətini davam etdirən əsgərlərdən iltimasını xatırlayıram: "Cəbrayılla ayaq basan kimi məni xatırlayın, bir ovuc torpaq sürtün gözlərinizə...". Bu kəlmələri Vətən sevgisi kimi diniñəmədim. Mənə elə gelir ki, əsgərlərin Cəbrayıllı işğaldan azad etməsi həmin əsgərin ruhunun zikri olub...

Zabit Anar Baxışov bu xatırlatmaya bayaqqı ovqatı qələbələrə çatdırıcı niyyət deyir və belə niyyətleri yerinə yetirməyi mənəvi kamillik bilir:

- Vətən adına, torpaq adına, dövlət, dövlətçilik adına niyyətləri yerinə yetirmək hərbçinin vəzifə borcudur. Bu borc böyük vətəndaşlıq məsuliyyətiyle yeriñe yetirilir. Azərbaycan Ordusu qubadlılarının da, ağıdamlıları da, kəlbəcərlilərin də, laçınlıları da, şuşalıları da niyyətini yerinə yetirək, Vətən müharibəsinə Büyük Qələbə ilə ta-

rəymış. Bu gün Vətən müharibəsində döyükənlərdən işgalla yaşıdalar da var, ondan kiçik olanlar da. Yəni, onlar kimi mən də yaşam boyunca işgal haqqında, işğali sonlandırmışın gərkiliyi haqqında səhəbələr eşitmışəm. Atamın dostlarından birinin dedikləri indi də yaddaşımıdadı: "Gec-tez Ali Baş Komandanın əmriyle döyükler başlayacaq. Döyükəcəyik. Qələbə qazanacaqıq. Uşaqımız bizi qəhrəman kimi qarışlayacaq." Döyükənlər atamın, atamın yaşıdlarının deyil, bizim vaxtımıza düşdü. Vətən müharibəsi. Döyükürük. Şəhidlərimizin də əvəzin-dən döyükürük. Döyük-döyük son döyükə yaxınlaşırıq.

Zabitin ötenləri xatırlamásında duygusal bir borcum çırpındığını duymaq çətin deyil. Bu borc Hərbi andın borcudu, yəni, Vətən qarşısında ödəniləcək borcun ifadəsidir.

- Veteran atalar övladlarının Ali Baş Komandanın sərkərdiliyiyle Vətən müharibəsində qalib gələcəyimizə tam əmindir, - deyirəm. Zabitin dumdurubaxışları əsgərlərin baxışlarıyla qoşlaşır. Qoşlaşır da üzü qarşı tərəfə yönəlir. Bu yönəmə döyükəqabağı ovqatdı - Qələbə ovqatı...

Payızın hökmü kimi yel başlayır. Təntəlek yeldi. Yüksəklikdə dayana bilmir, üzü aşağı teylenir. Bu yelle əsgərlərin döyük əzmi, qələbə rahu arasında ince bir uyğunluq görürəm. "Yeli üzü aşağı əsgərlərin döyük əzmi, qələbə rahu teylenir", - düşünürəm. Əminəm ki, qinanmayacam. Qələbələr eşqinə, qələbəyə inam eşqinə, əsgərlərin qələbə rahu eşqinə, Büyük Qələbə eşqinə qinanmayacam...

Düşmən Vətən müharibəsində döyük-döyük möglub olur, bu möglubiyyət onu son möglubiyyətə yaxınlaşdırır...

**Rəşid HÜSEYNOV,  
əməkdar jurnalist**



diyi kimi, o şəhərlərin, kəndlərin yenidən qurulmasında biz də iştirak edəcəyik. Vətən müharibəsi həm Büyük Qələbə ilə tamamlanacaq, həm də müharibənin yaralarını qaysaqladacaq.

Nadirin dedikləri, düşüncələri mənə neçə aylar, neçə illər əvvəl səngərlərdə eşitdiklərimi xatırladır; əsgərlər qələbədən

ne köçürə-köçürə könlünə köçürüyüne zərrəcə şübhəm yoxdu...

Döyükən sonra döyükənlərlə səhəbətləndə bəzən sualsız cavablar da alırsan. Bunlar yazılış tarixin yaddaşı kimi diniñəlir. Mənə elə gelir ki, döyükən içinde diniñələn döyük təəssüratları növbəti döyük əmrinin başlangıç ovqatı...